



**Fazail
İsmayıl
Böyükkişi**

Bütün Azərbaycan
Ocaqları Abbas
Lisanının hüquqları-
nin müdafiə komitəsi-
nin müavini

Dünyaya 136 il bundan qabaq
göz açan 66 il bundan əvvəl dünyaya
əbədi gözlərini yuman Məhəmməd
Əmin Rəsulzadə Azərbaycan
xalqı və cümə bəşər övladları üçün
kimdir?! Məhəmməd Əmin Rəsul-
zadə o tarixi şəxsiyyətdir ki, o özür-
dən sonra onlara elmi kitablar, min-
lərə elmi məqalələr qoynub gəden,
mübarizələrlə dolu ömrünün az his-
sasını Vətənda, çox hissəsini mü-
hacirətdə yaşıyan Azərbaycan De-
mokratik Cümhuriyyətinin Kurucusu,
Milli Dövlətçilik ideologiyasının
ideoloqu, milli istiqalət təşəvşü-
və və-
tən fədalıdır. Bu Vətən aşığı, millət
fədalı, istiqalət təşəvşü Əmin bəy 71
illik ömrünün 31 ilini Vətənində, 40
illini isə mühacirətdə yaşıyib. O ha-
rada yaşamasından asılı olmayaq
daim Vətəninin bütövlüyü, millətinin
istiqaləti, demokratik dövlətinin qüd-
retli olması uğrunda mübarizə ap-
arır. Məhəmməd Əmin Rəsulzadə
məmən bir ailədə - Hacı Axund Molla
Ələkbərin ailəsində böyüyüb tə-
biyə alıb. Ona ilk ixtidai təhsilini at-
ası Hacı Axund Molla Ələkbər verib.

Sonra o, təhsini Sultan Məcid Qəni-
zadənin tədris etdiyi ikinci Rus-Ta-
tar məktəbində alıqdən sonra Bakı-Texniki
məktəbə qəbul olmuş, lakin burada bir qədər oxuduqdan
sonra təhsilini yarımcı qoynub, büt-
tün fəaliyyətini siyasetə yönəltmiş-
dir. İnce qətblı Məhəmməd Əmin
bəy ilk yaradıcılığa şeirlə başlamış-
dir. Onun şeirlərində həm zülmə,
haqsızlıqla, cəhalətə qarşı kəskin
mübarizə, həm də bu şeirlər siyasi
cəhətdən olduqca dolğun və də-
rin məna kəsb edirdi. Onun bu şeirlərində zülmə,
haqsızlıqla, qarşı üs-
yanı və siyasi şeirlərindəki kəskinli-
yi görə yaxın qphumları, dostları və
digərleri ona məsləhət görürdülər ki,
yaxşı ola ki, başını aşağı salıb tə-
hsilini davam etdirəsən, dövlət idarə-
lərində bir vəzifə tutub bu vəzifədə
gündən qabağa gedəsən, öz ailə-
uşağı yaxşı dolandırasan. Lakin
onu öz müqəddəs yolundan döndər-
mək istəyən yaxşı mənada qohum-
larına, pis mənada isə digərlərinə,
və sairələrə coşqun qətblı, ince
qətblı Məhəmməd Əmin Rəsulzadə
“Həsb-hal” şeirində belə deyirdi. İn-
di onun 7 bəndlə “Həsb-hal” şeirinin
3 bəndini diqqətinizə çatdırıram:

Qaranlıqdır bana dünya,
Bütün dünya mafiya,
Diyorlar cümlesi guya,
Çəkil bir yanə, sakitləş!

Təhəmmül, səbər mümkünmü?
Heyata cəbr mümkünmü?
Zəvali qəhr mümkünmü?
Çəkil bir yanə, sakitləş.

Çəkilməm ey hərifan mən,
Bu meydani siyasetdən,
Bütün dünya mənə derkən,
Çəkil bir yanə, sakitləş.

Əmin bəyin bu şeirindən da
görür ki, onun coşgun şair qəlbini
dağ düşündən qaynayan bulaq su-
yu kimi təmiz və safdır. Əmin bəyin
siyasi fəaliyyətinə və publisistikasına
fikir verəndə hər birimizə agah
olur ki, onun könlü parlaq bahar gü-
neşi kimi nurlu, herərtəli və tərəvet-

lidir. Əmin bəy gəndlik illərin-
də qələmə aldığı “Həsb-hal”
şeirindəki sözlərinə bütün
ömrü boyu sadıq qaldı. Belə-
liklə, o, Oğuz Türklerinin,
Türk dünyasının və cümle
bəşəriyyətinə ən demokratik
ruhu, dərin təfəkkürli siyasi
xadimi və yenilmez, nadir ta-
rxi şəxsiyyəti olmuş!!!

Məhəmməd Əmin bəy
1907-ci ildə “Nagəhan bəla”,
1908-ci ildə “Qaranlıqda işiqlar”
pyeslərini yazdı və bu pyeslər o döv-
rün aktyorları tərəfindən səhnədə
oynanılaraq tamaşaçılarının derin
rəğbətini qazandı. Yaradıcılığa şeirlər-
lə, pyeslərlə (nəzム) başlayan
Məhəmməd Əmin bəyin son əsəri
“Mayis duyğuları” şeiri olmuşdur.
Məhəmməd Əmin bəy “Mayis duy-
ğuları” şeirini ölümündən 2-3 gün
əvvəl, mart ayının əvvəlində qələmə
almışdır. Məhəmməd Əmin bəy
1955-ci ilin mart ayının 5-də əbədiy-
yətə qovuşandan sonra onun “Ma-
yis duyğuları” şeiri özünü əsasını
qoynuğu “Azərbaycan” jurnalının
1955-ci ilin mart sayında dərc olun-
muşdur. Böyük ideoloqu Mə-

“Azadlıq dünyani əhatə edən
bir fikirdir. Bir tek insan, bir tek əsir
millət qaldıraqa dünya həqiqi azad-
lıq və əmniyyət üzü görə bilməz”.
1918-ci ilin mayısındaki tarixi qe-
rarları ilə azad milletlər dəstəsində
yer alan Qafqaziya millətlərinin
azad millətlərin müqəddəratları ilə
bağlanmışdır. Rusiyadan ayrılmam-
anın bir irticə, başqalarından ayrılmam-
anın bir inqilab olduğunu söyleyen
sovet diktatoru Stalin ölmüşdür,
ama onun ikiyüzlü sistemi-
stalinzm hələ qalmaqdır. Bu sis-
tem gün keçdikcə dünya həqiqətlə-
ri ilə qarşılaşmaqdır haqq ile batıl,
yalan ilə doğru üz üzə gəlmekdədir.
Şübhəsizdir ki, bir gün həqiqət par-
layacaq, azadlıq əsasını, BMT prin-
sipi və insan haqlarını tutan təref-
qalib gələcəkdir. Bu qalılık yət qüv-
veti qızıl istibdad zülmü altında in-
leyen əziz vətənimizdə 1918-ci ilin
28 mayısı kimi yenidən doğacaq-
dır. Buna qətiyyət şübhə etmeyi-
nəzərən.

Vətəndaşlar! Üçrəngli istiqalət
bayrağını döşələndə gəzdiren bu-
radakı vətən ayrısı bizlərdən, orada

hər türlü (formada) qorxu və tehdid
altınlarda qəlbələri istiqalət eşqi ilə çırpi-
nan azadlıq ayrısı sizlərə candan
salamlar göndərir. 28 mayis istiqalət
qurbanlarının əziz ruhları huzurun-
da hörmətli eyilir və hər iki tərəfi
birleşdirən milli böyük həsrəti şairin
deyişi ilə dilə getirirəm.

**Şəhərinə, şəhərinə, dur-
duqca bədənimdə qan,
Yaşa, yaşa, çox yaşa ey şəhər
Azərbaycan!**

Məhəmməd Əmin Rəsulzadənin
Azerbaijan İstiqalətinin 35 il-
liyi ilə bağlı 1953-ci ildə Amerika-
nın səsi radiosunda Azərbaycana
müraciəti.

Bu əsəri 1884-cü il yanvar ayı-
nın 31-də anadan olan Azərbay-
can Milli Qurtuluş hərəkatının bö-
yük ideoloqu Məhəmməd Əmin Rəsulzadənin
anadan olmasının 136-ci ildönümüne və Azərbay-
can ərazisinin bütövlüyü Oğuz
Türklerinin milli istiqalıyyəti uğ-
runda yenilmez mübarizə, hazırda
16 il hebs cəzasına və 2 il siyasi

fəaliyyətlə meşğul olmaması
üçün uzaq Yezdə sürgün edilən
18 fevral 1967-ci ildə Ərdəbil şə-
hərində anadan olan Abbas Lis-
saninin anadan olmasının 54-cü
ildönümüne həsr edirəm. Mü-
qəddəs amal və metləb sahibi
Məhəmməd Əmin Rəsulzadə və
Abbas Lisani Oğuz Türklerinin
qəlbədə əbədi yaşayış tarixi
şəxsiyyətlərdir. Məhəmməd Əmin Rəsulzadə vətən və millət
uğrunda öz haqq mübarizəsinə
şərəfle başa vuraraq haqq dün-
yasına qovuşsa da Abbas Lisani
vətən və millət uğrunda
haqq mübarizəsi hələ qarşıda-
dır. İnşallah onun bu haqq mü-
barizəsi Məhəmməd Əmin Rəsulzadənin
milli dövlətçilik ideo-
logiyasından və çoxşaxəli elmi
irsindən bəhrələnərək Azərbay-
can ərazisinin bütövlüyü və Va-
hid Azərbaycan Demokratik
Respublikasının dönya vətəninin
ən qüdretli dövlətlərindən biri olma-
si ilə nəticələnəcək!!!

Müəllif

Davamız Azərbaycan davasıdır!



həmməd Əmin bəyin ruhu şad ol-
sun deyə onun sonuncu şeiri olan
“Mayis duyğuları” şeirini də heç bir
ixtisara yol vermədən olduğu kimi
diqqətinizə çatdırıram...

İlk çağındaydı gözəl mövsümün,
Qişdan çıxmışdı, bahar gelmişdi.
İyimi səkkizində idi Mayısın,
Azərbaycan İstiqalətə girmişdi.

Erkən qopdu bir qəşirə qızılından,
Bahanız, heyhat döndü qızış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərinin dadmış oldu.

Azərlər sarsıldı bu zərbədən,
İstilaya qarşı үşünərə oldı.
İstiqalət bir kərə dadmış milət,
“Hüriyyət” fikrinə candan vurudu.

Milli fikir toxumları seplidi,
İslatlı torpağı axan qızıl qan.
Bu əkindən yanğı bir baharda,
Əbat bitər bir yeni Azərbaycan.

Şiddətiyse əger mövsümün qış,

Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bize yalnız hüriyyətə dolacaq.

Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar geləcək.
Hər hansı bir ilin aydın gündündə,
Azərbaycan İstiqalətə girecək!

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda elmi irsini tədqiq edən tədqiqatçılar arasında professorlardan Nəsiman Yaqublunun, Nəsim Nəsiblinin, Şirməmməd Hüseyinovun, Vəqif Sultanlıının, Cəmil Həsənlinin, Yadigar Türkəlin, dozentlərdən Mübariz Süleymanlıının, Faiq Ələkerberlinin, Şəhla Kazımlının və digərlərinin adları çəkə bilərik. Bu alımlar Məhəmməd Əmin bəyin elmi irsini müxtəlif sahələrdə hərtərəflı tədqiqatlar apararaq böyük elmi nəticələr əldə etmişlər. Eyni zamanda görkəmli alımlarımız, tarix elmləri doktoru Aydin Balayev 1990-ci ildə “Azərbaycan” Milli demokratik hərəkatı 1917-1920-ci illərdə” (rus dilində), 1992-ci ildə “Azərbaycan

Milli Hərəkatı: Müsavatdan Xalq Cəbhəsinə qədər (rus dilində”). 2009-cu ildə “Məmed Amin Rəsulzadə” (1884-1955) kitablarını, 2011-ci ildə “Məhəmməd Əmin Rəsulzadə” əsərini Azərbaycan dilində nəşr etdirib. Məhəmməd Əmin bəy haqqında Azərbaycanda ilk dəfə Sovet dövründə Möhsün Əliyev (1939-1997) “Odlar Yurd” qəzetində “Məhəmməd Əmin Rəsulzadə” məqaləsiyle çıxış edib. Eyni zamanda, şair-dramaturq Teyyub Qurbanın Məhəmməd Əmin bəyə həsr etdiyi dram əsəri səhnədə oynanıla-raq tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bir qədər əvvəl də qeyd etdiyim kimi Məhəmməd Əmin bəyin ədəbi irsi ən çox Türkiyə respublikasında tədqiq olunub və tedqiq olunmaqdadır. Türkiyə respublikasında Məhəmməd Əmin bəyin elmi irsini helesə sağlığında ikən tədqiq edilməye başlamışdır. Onun Türkiyə respublikasında elmi irsini azərbaycanlı mühacirler xüsusi fealılıq göstermişlər. Bunların arasında

Azərbaycanın görkəmli siyasi xadi-
mi Mehəmməd Əmin bəyin yaxın
məsləkəsi Mirzə Bala Məmmədzadə-
nin (1898-1959) gördüyü işlər xüs-
susilə diqqətə layiqdir. **Həmçinin
Məhəmməd Əmin Rəsulzadənin
mükəddi dəstu 1977-ci ildə Ankara-
da Məhəmməd Emin Rəsulzadəyə
göra əşidli cəbhələriyle Azərbay-
can İstiqalət mücadiləsi** kitabı Fey-
zü Akzümün (1921-1991) Azərbaycan
Kültür Dəməyinin baş katibi və
Müsavat partiyasının mühabirət-
dəki liderlərindən biri, Məhəmməd
Əmin Rəsulzadə haqqında elmi-ta-
rixi məqalələr müəllifi Əhməd Qara-
ca (1929-2005), Məhəmməd Əmin
bəyin “Iran türkləri” və “Qafqaz tür-
kləri” əsərlərini Türkiye Respublikasında
nəşr etdirən Yavuz Akpinar (1947), 1955-ci ildə Ankara “Meh-
met Emin Rəsulzadənin Türkiyədə
siyasi və kültürel fealiyyəti” və “Azərbaycan İstiqalət mücadiləsi” kitab-
ları çap etdirən protestor Sebahat-
tin Şirəsl Məhəmməd Əmin bəyin
Ruminiyadakı fealiyyətini ətraflı qə-
ləmə alan Ömer Özcan və bir çoxla-
rı xüsusi seçilmişlər. Eyni zamanda
Məhəmməd Əmin bəyin elmi, ic-
timai, siyasi fealiyyətini özündə əks
etdirən ABŞ-in Kaliforniya Universi-
tetinin professoru (onu da deyim ki,
bu universitetin illik büdcəsi Azə-
rbaycanın dövlət büdcəsindən təs-
vura gəlməz dərəcədə çoxdur) Ta-
deus Svyatoskının 1988-ci ildə
Ankarada nəşr olunan “Rus Azə-
rbaycanı” (1905-1920) adlı kitabında,
eləcə də, ABŞ-in Massaçuset Uni-
versitetinin professoru Audrey Alt-
stadtin (1953) 1992-ci ildə Stanford-
da nəşr etdiyi “Azərbaycan türkləri
Rusiya qanunları altında güc və bə-
rabərlik”, Yaponiya tədqiqatçısı
“Məhəmməd Əmin bəyin həyat və
fealiyyəti” haqqında türk dilində yaz-
dırıcı doktorluq dissertasiyası **Kat-
sumın Tuki Masunının** olduqca
ağır zəhmətin və elmi axtarışlarının
bəhrəsidir. O, doktorluq dissertasi-
yasını başa vuraraq uzun
muddət Türkiyədəki Güney-Quzey
Azərbaycanındaki elmi arxivlərdə
axtarışlar aparmışdır.

(davamı gələn sayımızda)